


Uşaqqların reabilitasiya/abilitasiya alt proqramı

2022-ci il üçün sosial reabilitasiya və uşaqqlara qayğı üzrə
dövlət proqramının təsdiqlənməsi haqqında

Proqramın istifadəçisi mimidir?



3 və daha artıq yaşı olan(, himayəçilikdə/körpələr evində olanlar da daxil olmaqla) sağlamlıq imkanları məhdud statusuna malik uşaq, həmçinin həmin vəziyyətdə olan 3 yaşa qədər uşaq;

Proqrama daxil olmaq üçün lazımdır:

Xidmət göstərən ünvanına gəldikdən sonra yazmalı olduğunuz proqrama qeydiyyat haqqında ərizə. Ərizə uşağın qanuni nümayəndəsi tərəfindən təqdim edilə bilər



Uşağın doğum haqqında şəhadətnaməsinin surəti;;



Proqram istifadəçisinin qanuni nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsinin və ya pasportunun) surəti, himayədarlıq olduğu halda - himayə müqaviləsi, himayədarlıq müəssisəsinin səlahiyyətli şəxsi olduğu halda isə - müəssisə rəhbərinin yazılı müraciəti;



Sağlamlıq imkanları məhdud şəxsin statusunu təsdiq edən sənəd və onun surəti (təqaüd vəsiqəsi), əgər şəxs sağlamlıq imkanları məhdud statusu olan uşaqdırsa (3 yaşa qədər uşaqlardan başqa);



Şəxsə sağlamlıq vəziyyəti haqqında verilən arayış(Tibbi sənəd – Forma №IV-100/a), burada proqramla nəzərdə tutulan diaqnoz göstərilmişdir. №IV-100/a formasının proqrama qoşulmazdan ən tez 30 kalendar günü ərzində alınması tövsiyə olunur.

Qeyd:Proqrama qoşulma haqqında qərarı xidmət təminatçısı verəcəkdir, o sizi proqramda nəzərdə tutulan şərtlərlə tanış edəcəkdir.

Xidmət göstərmə standartları

a) İllik abilitasiya/reabilitasiya planının (xidmət göstərəninin mümkün dəyişikliklərindən asılı olmayaraq ildə bir dəfə) müvafiq mütəxəssislərdən ibarət interdisciplinar qrup tərəfindən hazırlanması;

b) Terapevtik müdaxilə, o cümlədən:

- » Fiziki terapiya;
- » Peşə terapiyası;
- » Nitq və dil terapiyası;
- » Psixoloji korreksiya;
- » Zəruri hallarda xidmət təminatçısı həmçinin davranış terapiyası, akvaterapiya, art terapiya, peloidoterapiya (şəfalı palçıq), xüsusi müəllim xidmətlərini həyata keçirmək səlahiyyətinə malikdir..

c) Həkim nəzarəti (seans), o cümlədən:

- » uşaqların nevroloji müayinəsi;
- » terapevtik prosesin planlaşdırılması;
- » tibbi sənədlərin hazırlanması;
- » interdisciplinar komandanın işinin əlaqələndirilməsi;

ç) zəruri hallarda - uşağın valideyninin / qanuni nümayəndəsinin psixoloji yardımı (seans).

d) Tədris və təlim məşğələləri - “Serebral İflic” - Klinik Təcrübənin Milli tövsiyyəsinin kliniki vəziyyətlərin idarə edilməsi üzrə dövlət standartlarının təsdiqi haqqında”, bu valideynlər, tərbiyəçilər, qanuni nümayəndələr və təhsil müəssisəsinin səlahiyyətli şəxsləri üçün keçiriləcək.

e) Xidmət təminatçısı istifadəçinin fərdi ehtiyaclarına əsaslanaraq, terapevtik müdaxilələrin növünü və onların kombinasiyasını seçmək səlahiyyətinə malikdir. Eyni zamanda, yuxarıda göstərilən terapevtik müdaxilələrin heç biri, o cümlədən əsas paketdə göstərilən terapevtik müdaxilələr, kollektiv və ya fərdi olaraq məcburi deyil.

Qeyd: Bir uşaq ildə 7 kurs keçə bilər. Bir kursun müddəti on gündür. Uşaq on gün ərzində 22 seans / terapevtik müdaxilə alır. Xidmət Göstərmə Standartlarının b) bölməsində sadalanan terapevtik müdaxilənin mütənasibliyi uşağın ehtiyacları ilə müəyyən edilir və sonradan illik abilitasiya/reabilitasiya planında əks etdirilir.

QEYDIYYAT DIAQRAMI



Tibbi forma 100 almaq üçün qeydiyyatda olduğunuz yerin pediatriına müraciət edin, o sizi həkim-ekspertə yönləndirəcək. Tibbi forma götürmək prosedurdan və müvafiq siğorta paketindən asılı olaraq bəzi hallarda pulsuz ola bilər.



Təqaüd vəsiqəsi, **sağlamlıq imkanları məhdud statusu**, tibbi ekspertiza keçirmə hüququ olan tibb müəssisələri tərəfindən verilir. Ən yaxın tibb müəssisəsinin ünvanını öyrənmək üçün 111 nömrəli pulsuz uşaq dəstəyi qaynar xəttinə zəng edin

Vauçer

-Sadalanan formaları hazırladıqdan sonra proqramda nəzərdə tutulmuş digər sənədlərlə birlikdə **İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinə + (995 32) 2 39 53 11** müraciət edin. Vauçer üçün ərizə yerində yazılır.

Tez-tez verilən suallar:

1. Regionumda uşaqların reabilitasiya-abilitasiya xidmətinin təminatçısını necə tapım?

Pulsuz uşaqlara yardım qaynar xətti – 111

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Onlayn platforma: <https://www.sheaghe.ge/ka>

Qaynar xətt: 0 800 900 902

2. Əgər pediatr övladımı zəruri hesab etdiyim həkim-ekspertə göndərməyibsə, kimə müraciət edə bilərəm?

Pulsuz uşaqlara yardım qaynar xətti – 111

Gürcüstanın Xalq Müdafiyyəçisinin qaynar xətti:14 81

3. Proqramla nəzərdə tutulan xidmət dayandırılırsa kimə müraciət edim?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

4. Yaşadığım ərazidə sağlamlıq imkanları məhdud statusu almaq üçün hansı tibb müəssisəsinə müraciət etməliyəm?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

Onlayn platforma: <https://www.sheaghe.ge/ka> Qaynar xətt: 0 800 900 902

5. Uşağımın ailə və ya sağlamlıq vəziyyətinə görə 30 təqvim günü ərzində proqramdan istifadə edə bilməyəcəyini bilirəmsə kimə müraciət etməliyəm?

Proqramı həyata keçirən təşkilat

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

6. Uşağım proqrama yazılmağa gecikdikdə və ya vauçer xidməti göstərilmədikdə kimə müraciət edə bilərəm?

Pulsuz uşaqlara yardım qaynar xətti - 111

İnsan Alveri Qurbanlarına Yardım üzrə Dövlət Agentliyinin xətti+ (995 32) 2 39 53 11

Gürcüstanın Xalq Müdafiyyəçisinin qaynar xətti: 14 81





MAC GEORGIA

QKHŞ “Mac” 2008-ci ildə əsası qoyulan qeyri- hökumət təşkilatıdır. Təşkilatın məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlara, yetkinlərə və onların ailələrinə kömək etməkdir.

Kavsadze küçəsi N3, Tiflis 0179

+995 32 197 378

Ödənişsiz qaynar xətt: 0 801 200 202